

UŞAQ KİTABXANALARININ İNFORMASIYALAŞDIRILMASI XÜSUSİYYƏTLƏRİ

E.Y.ƏHMƏDOV

*pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
e.əhmedov@mail.ru*

Məqalədə uşaq kitabxanalarının informasiyalaşdırılmasına təsir edən amillər təhlili olunub. Burada uşaq kitabxanasının sənəd-informasiya fondlarının zənginləşməsi, həmçinin kitabxana-informasiya texnologiyaları ilə təminatı nəzərdən keçirilir.

Açar sözlər: uşaq kitabxanası, informasiyalaşdırma, kompüterləşdirmə, sənəd-informasiya daşıyıcısı.

Müsəvir uşaq kitabxanaları uşaq kitablarını və başqa lazımi ədəbiyyatı toplayan informasiya mərkəzi rolunu oynayır, eləcə də informasiya axınının princip və iş qaydalarını işləyib hazırlayır.

Kitabxanaların yeni iş istiqamətləri yeni sosial-mədəni situasiya və bibliografik reallıqla müxtəlif mövzularda və zamanın tələbi baxımından kitabxanalara edilən saysız-hesabsız müraciətlər, məktəb təhsilində prinsipial dəyişikliklər, ölkələrin təhsil sistemində istiqamətləndirmənin vacibliyindən irəli gələn yeni texniki vasitələrin yayılması ilə şərtlənir. Kitabxanaya bu gün təkcə müxtəlif sənədləri alıb toplayan mənbə kimi baxılır. İnfomasiya axtarış xidmətində tələbatçının hüquq və maraqları ən vacib keyfiyyət kriteriyasıdır. Burada vacib obyekt şəxsiyyətin inkişafı və təhsilə ələqədar uşaqların infomasiya tələbatının önlənilməsidir.

Uşaq kitabxanası bu gün uşaqları təhsil, yaradıcılıq, təşkilat məsələlərə dair sənəd və bibliografik infomasiyanın həm ənənəvi, həm də texniki vasitələrlə unikal şəkildə təmin edən bir mərkəzdır.

Azərbaycan milli kitabxanaşunaslığının banisi, Əməkdar elm xadimi, kitabxanaşunaslıq kafedrasının müdürü, professor Abuzər Xələfov qeyd edirdi ki, *Cəmiyyətin özünün infomasiyalaşdırılmasında kitabxanaların rolü əvəzsizdir. Tipindən asılı olmayaraq bütün kitabxanalar hamisi olduğu cəmiyyətin formallaşmasında yaxından iştirak edir. Beləliklə, bütün tip kitabxanalar, o cümlədən uşaq kitabxanalarının infomasiyalaşdırılması aktual bir problemidir.*

Toplanmış külli miqdarda sənəd və infomasiya uşaq mütaliəsinin rəhbərləri-müəllimlər, tərbiyəçilər, valideynlər üçün nəzərdə tutulur. Onu da qeyd edək ki, hazırda təhsilin məzmun və təşkilində dəyişikliklər etməyə ehtiyac var. Rusiya Dövlət Uşaq Kitabxanasının şöbə müdürü, pedaqoji elmlər

namizədi V.P.Çudinova öz məqaləsində qeyd edir ki, "bu vaxta qədər məktəbdə keçirilənlərin dəyişilməsi sistematik xarakter daşımir. Bunun üçün yeni iş metodlarının tətbiqi vacibdir. Bu məqsədə tədrisin, yeni dərs proqramlarının, dərsliklərin və dərs vəsaithərinin elmi-metodiki səviyyəsini təyin etmək məsələsi ortaya çıxır. Təlim və tərbiyədə uşaq kitabxanalarının rolü baxımından müəllimlərin yeni metodla işləmək basarığının və istəyinin ortaya çıxarılması vacibdir. Müəllim-kitabxanaçı-sağırd əlaqəsi olmadan heç bir mükemməl tədris-informasiya mövzularının təminatından söhbət gedə bilməz". Müəllim uşaq kitabxanalarının köməyi ilə daha əsaslı biliyə malik ola bilər. Müəllimlərin tədris prosesini genişləndirən və dolğunlaşdırın bir vasitə kimi kitabxanaları qəbul etmələri vacibdir. Təhsil müəssisələri tədrisə infomasiyanın yaxından kömək etməsi üçün kitabxanalara sosial sıfırışlar verməlidirlər. Bu şəraitdə işləyən Rusiya Dövlət Uşaq Kitabxanası infomasiya təşkilatları ilə sıx əlaqədə, əhatəli şəkildə işləyir, bu isə tələbatçılardan müxtəlif sorğularına cavab verməyə, eyni zamanda meydana çıxan yeni infomasiya tələbatlarının ödənilməsini təmin edir. Kitabxana işinin əsas məqsədi kitabxananın sənəd və infomasiya resurslarından istifadəni fəallaşdırmaq və asanlaşdırmaqdan ibarətdir. Infomasiyanın gündən-günə artan həcmi müxtəlif çap məhsullarının video-audio, elektron sənədlərinin artması, infomasiya tələbatçlarının psixologiyasının dəyişməsi, bütün bunlar sözsüz ki, bibliografik sənədlərin hacmində və məlumat-bibliografik aparatının (MBA) təşkili işinə təsir edir. Sənəd bazasını dağıtmak olmaz, daxil olan infomasiyanı saxlamaq, yubandırmaq olmaz. Çünkü buraxılmış materiala sonradan qayıtmaq çətindir.

MBA-nın keyfiyyəti, onun modernləşdirilməsi bu gün kitabxananın faydalılıq, əhəmiyyətlilik faktoru, onun sonrakı inkişafında əsas şərt kimi qəbul edilir. Toplanmış infomasiya resurslarının rassional və çoxplaklı istifadəsi problemini həll edərək kitabxana MBA-nın çoxşaxəli sistemini yaratmışdır. Bu da kitabxananın vahid infomasiya potensialını təşkil edir.

MBA-nın infomasiya resurslarına aşağıdakı kriteriyalar daxildir.

1. Məzmun (müəllif, tematik, faktografik, fərdi);
2. Oxucu təyinatı (yaş həddi);
3. Məzmun təyinatı (oxucu üçün, peşə üçün);
4. Daxilolma zamanı (ardıcıl, retrospektiv);
5. Nəşr növləri (kitab, dövri mətbuat, not, izonəş, audio-video materialıllar)

Bu gün real MBA-ya onun virtual hissəsi əlavə edilmişdir. İş təcrübəsinə müraciət etdiyimiz RF-nin Çelyabinsk Vilayət Uşaq Kitabxanası avtomatlaşdırılmış texnologiyaya keçərək özünün yeni infomasiya reallığına uyğun ənənəvi kitabxana modelini yaratmağa çalışır. Bunun üçün infomasiya mərkəzi kimi kitabxananın strateji modernləşdirmə proqramı işlənib hazırlan-

maqdadır. Elektron bank məlumatlarının (EBM) yaradılması və funksiyalaşdırılması MBA-nın elektron daşıyıcılarına köçürülməsi perspektiv planda durur. Oxuculara informasiya – bibliografiya xidmətində göstəricilərin tam və dəqeq informasiya axtarışında keyfiyyəti dəyişilmişdir. MBA-nın yeni daşıyıcılara köçürülməsi asan proses deyil: texnologiya demək olar ki, boş bir məkanda, informatika üzrə xüsusi ədəbiyyatdan öyrənilir.

Uşaq kitabxanalarında spesifik texnoloji kompleks haqqında təsvir etdiklərimiz bu gün xüsusi ədəbiyyatda yoxdur. Ona görə də RF-nin uşaq kitabxanaları müstəqil şəkildə sənədlərin indeksləşdirilməsi, bibliografiyə yazı və maşınla oxumanın təşkili texnologiyası, məlumat-bibliografiya xidmətində elektron-məlumat bazalarından (EMB) istifadənin metodikası və s. işləyib hazırlanmalıdır. Bununla bərabər, bir çox problemlər qalmaqdadır. Məsələn, uşaq kitabxanalarında elektron-bibliografiyə kompleksin linqvistik təminatının işlənməsi, təkmilləşmiş tematik vəsitiələrin toplanmış informasiyaya daxil edilməsinin başa çatdırılması (predmet rubrikalarının faylları, predmetləşdirmənin vahid qaydaları) fərdi kompüterlər vəsitiələ biz hər seydən əvvəl axtarılan tapşırığı hall edir. Mütəxəssislərin fikrincə, uşaqlar kompüteri ünsiyyət vəsiti kimi dərk edir. Ona görə də uşaq psixologiyasını nəzərə alsaq, uşaq kitabxanasının linqvistik təchizatının vacib problem olduğunu görərik. Başqa cür olduqda uşaqlar proqramla işləyən zaman böyüklərin “prosedura” məntiqi ilə məhdudlaşır və onların əqli hərəkətlərinin çərçivəsinə düşürlər.

Bibliografiyə bazada məlumatların məbadiləsi perspektivlərini və elektron məlumat kataloqlarının yaradılaraq informasiya resurslarına qarşılıqlı daxil edilməsini nəzərə alsaq, yuxarıda sadalanan problemlərin aktuallığı daha çox nəzərə çarpar. Kitabxanada elektron-informasiya formalarının funksionallığının və istifadəsinin uğuru yeni texnologiyadan və bibliografiyik praktika metodlarından asılıdır. Bunun üçün isə lazımı nəzəri baza lazımdır. Bu baza isə Rusiya Dövlət Uşaq Kitabxanalarının timsalında yeni yaranır. Hələ ki, kitabxana təcrübə toplamaqda davam edir, elektron kompleks sənədlərlə işin normativ texnoloji qayda və qanunlarını işləyib başa çatdırır, uşaq kitabxanaları üçün metodik tövsiyələr hazırlayırlar, elektron-məlumat bazasından istifadə çatışmamazlıqları və sahvləri üzə çıxarırlar.

2007-ci ildə kitabxananın 6 fərdi kompüteri vahid lokal şəbəkədə birləşmişdir. Onun arxitekturası çox asandır: iş yerləri arasında əlaqələr server xidməti vəsitiələ yaranır, hər işçinin məlumatları eyni yerdə yığılın, hər bir iş yerində informasiya eyni sürətlə alınır. Kitabxana 3 ayrı-ayrı binada yerləşir. Hər bir stansiyadan modem vəsitiələ vahid şəbəkəyə qoyularaq kitabxana-bank məlumatlarından istifadə etmək mümkündür.

RF-nin Çelyabinsk Vilayət Kitabxanasının bank məlumatları bu gün 6 elektron məlumat bazasından ibarətdir. Onların içərisində:

1.Elektron katalog;

2.Məqalə və dövri mətbuat;

3.Diyarşunaslıq;

4.Əbəbiyyatşunaslıq əsas yer tutur.

Xüsusi olaraq SMA və EMB-yə aid sənədlər paketi işlənib. Sənədləşdirmədə əsas tələb eynimənalılıq və aydınlıqdır.

Təəssüf ki, kitabxanada alət və metodikaların seçimi program təchizatından asılı olduğu üçün vaxt sənədlərin tərkibi, bibliografiyalasdırmanın metodiki prinsipləri, axtarış məqsədləri və standart bibliografiyə təsvirlər üstünlük təşkil edir. Ona görə də daha geniş axtarış imkanları olan unikal məlumat bazaları hazırlanır. EMB-nin yaranması perspektivləri oxucu sorğuları və məlumat bibliografiya xidmətinin imkanlarından asılıdır.

Avtomatlaşdırılmış texnologiyanın fəallığı kitabxana işçilərinin mütəxəssis psixologiyasının qurulması, “kağız-kartočka”dan yüksək təsnifatlı elektron vəsitiələrə keçirilməsinin vacibliyi ilə əlaqədardır. Yeni kitabxana texnologiyası kompleks qarşılıqlı əlaqədir: informasiya-maşın-insan, burada yenə də insan ən başlıca amildir.

Bibliografiyə axtarış zamanı oxucuların fərdi kompüter istifadəçilərinə çevrilmesi ayrıca problemdir. Bu gün onların bibliografiyə savadsızlığına kompüter savadsızlığı da əlavə edilir. Uşaqlar tez-tez sonsuz informasiya ilə rastlaşırlar, hansı ki, onu düzgün istifadə və qəbul edə bilmirlər və yaxud onun əhəmiyyətini başa düşmürələr. Kitabxanacının vəzifəsi uşağa informasiya axtarışını və onun keyfiyyətini qiymətləndirməyi öyrətməkdir.

Dərin elmi təfəkkür bu cür çətin sistemdə mütaliə mədəniyyətinin tərbiyə edilməsini tələb edir. Kitabxana dərsləri, fərdi tədrisler uşaqları axtarış prinsiplərini öyrənməyə yönəldir: əlifba, sistemli, predmet. Bu günü uşaqlar informasiya resurslarının gələcək istifadəçiləridir, ona görə informasiyanın nə qədər effektli qəbul edilməsi kitabxanalardan çox asılıdır.

MBA-dan ənənəvi və elektron daşıyıcıları vəsitiələ istifadənin metodikası kitabxanada kompleks işlənilir. Bibliograflar kompüterdən öz məqsədləri üçün istifadə etməməlidir. Bu vəsitiələ tələbatçının müstəqil axtarışına şərait yaranan tez, dəqiq və tam bibliografiyə informasiya almağa kömək edən alətdir.

Kompüterləşdirmə zamanı aydın olur ki, kitabxana təkcə bibliografiyə sənədlərin saxlandığı və yayıldığı mərkəz deyil. Kitabxana həm də öz oxucularını sənədlər haqqında informasiya almağa, istiqamətləndirməyə də malikdir.

Biz həm də kompüterə uşaqları cəlb edən texniki vəsiti kimi baxırıq. Bu isə kitabxanaya doğru daha bir yoldur. Bu vəsitiələ uşaqlarda kitab və biliyə maraqlı oyadır. Belə ki, kompüterdən bibliografiyə informasiyanı aldıdan sonra oxucu kitab rəfinə yaxınlaşır. Virtual aləm və real kitabxana arasında belə özünəməxsus körpü kitabxananın populyarlığını artırır. İnfomasiya vəsitiərinin birləşməsi kitabxananı təhsilə maraqlı artırıran intellektual sahəyə çevirir.

Uşaq kitabxanasının informasiyalasdırılmasında lazımi şəraitin olması oxuculara öz informasiya tələbatlarını dərk etməkdə kömək edir. Kitabxanada oxucu sorğusunun mövzusu, onların motivi, uşaqlar tərəfindən alınan informasiyanın effektliyi təhlil edilir və gələcək sorğular proqnozlaşdırılır. Bu cür yanaşma MBA-nın və SBA-nın təkmilləşdirilməsi işini planlaşdırmağa, tələbatçıların mütləq mədəniyyəti tərbiyəsinə gətirib çıxarırmış.

Biblioqrafik vasitələr az olduqda biblioqraflar fəal təşkilati iş aparır, bu iş oxucu sorğularına və kitabxanada olan sənədlərə əsaslanır. Bu vəsaitlərdən çox effektiv istifadə edilir. Məzmunu daim dəyişən kitab və və informasiya sərgisindən fərqli olaraq biblioqrafik siyahılar və icmalar oxuculara informasiya xidmətində əsas vasitədir. Kitabxanada biblioqrafik informasiyanın oxuculara çatdırılmasında Rusiya Dövlət Uşaq Kitabxanasının "LİKS-İzbor-nik" adlı biblioqrafik elektron versiyasından SD-ROM elektron ensiklopediyadan istifadə edilir. Onlarla işlədikdə uşaqlar çoxcəhətli informasiyanı qəbul etmək vərdişlərinə yiyələnlərlər: mətn, təsvir, səs, hərəkət. İnternetə çıxməq üçün kitabxana "Açıq Cəmiyyət", "Kitabxana və internet" institutlarının grantını alıb.

Müasir texnologiya kitabxana xidmətinin mühitini dəyişərək, eyni zamanda oxucuların inkişaf prosesində hərəkətverici vasitə rolunu oynayır.

Tələbatçıların informasiya axtarış vərdişləri ilə məşq edərkən, çalışmaq lazımdır ki, uşaqları əsas məqsəd olan kitabxanaya müraciətdən ayırmayaraq. Cünki mütləq prosesi onlarda şəxsi yaradıcılıq meylləri əmələ gətirir. Burada uşaqlar təkcə informasiya almır, onlar eyni zamanda mədəni sərvət hesab edilən kitablarla tanış olmaq imkanı da əldə etmiş olurlar. Ona görə kitabxana kitaba yaradıcı münasibəti əsas vəzifə kimi qarşıya qoyur. Əsas məsələ kimi yeni kitabxana texnologiyasını müasir oxucuya informasiya xidmətinin təkmilləşdirilməsi baxımından şamil edirlər.

Qeyd etməliyik ki, kitabxanada uşaq mütləciisinin təşkilində sistemli yanaşma aktual problemdir. Uşaq mütləciisinin təşkilini özündə bir çox mürəkkəb, çoxaspektli problemlər kompleksini birləşdirir ki, bu problemlərin həllində sistemli yanaşmanın tətbiqi vacibdir. Kitabxanaşunaslıq məsələlərinə baxışda sistemli yanaşmanın tətbiqinin əsasları, «Kitabxana işinə baxış: sistemli yanaşma» kitabında əks etdirilmişdir. Buradaca xatırladıraq ki, sistemli yanaşma obyektləri, hadisələri və qarşılıqlı əlaqədə olan elementləri sistemləşdirməyə imkan verir, lakin bu o demək deyil ki, onların öyrənilməsi məhdud xarakter daşıyır, sadəcə, onların öyrənilməsinə az və ya çox yanaşmadan səhəbə gedə bilər (makroyanaşma, mikroyanaşma). Hər hansı bir sistemə fəzada çoxölçülü figur kimi baxmaq olar. Verilən figurun bölmələrini təhlil edərkən sistemin bu və ya digər xarakteristikası «axmağa» başlayır (sistemlərin dekompozisiyası bölmələri).

Sistemli yanaşmanın tətbiqi əsasında tipik alqoritm məsələlərinin həlli

üç mərhələyə bölünürlər:

I mərhələ — Baxılan problemi modelləşdirən sistemin kəsiklərinin optimal miqdarı və siyahısının təyin edilməsi. Məsələn, əksər kitabxanaşunaslıq məsələlərinin həllində kitabxana funksiyalarına dair kəskin istifadə edilə bilər.

II mərhələ — Hər bir bölmənin təhlili. Bu bölmə çərçivəsində hər hansı bir məsələnin həllini təmin edən innovasiyanın işlənib meydana çıxarılması. Bölmədə əsas kitabxana funksiyalarına dair baxılan problemlərdə, məsələn, hər bir funksiyanın reallaşdırılması zamanı uşaq mütləciisinin təşkili ilə əlaqəli olan innovasiyalar işlənə bilər.

III mərhələ — Bu və ya digər sistem bölmələri çərçivəsində işlənilmiş hər bir xüsusi innovasiyanın digərləri ilə əlaqəsini hesablamak yolu ilə ümumsisteme çevriləməsi. Qarşılıqlı əlaqələrin hesablanması, eləcə də bütün sistemdə ayrı-ayrı innovasiyalar çərçivəsində əkslik təşkil edən, vəziyyətlərin uzanması hər bir innovasiyanı daha məzmunlu edir və ona ümumsistemlilik statusu verir. Məsələn, məlumat funksiyasının realizəsi çərçivəsində hazırlanmış innovasiya, uşaq mütləciisinin təşkili və başqa kitabxana funksiyaları eləcə də oxucuların yaşı, kitabxananın strukturu və s. innovasiyalarla uzaqlaşmalıdır. Yalnız bu zaman onun məzmunu maksimal surətdə açıq tam sistemə daxil olmağa ehtiyac qalmır.

Hazırda kitabxanada uşaq mütləciisinin təşkili sistemli yanaşma baxımından aşağıdakı istiqamətlərdə öyrənilir.

I – Uşaqın psixoloji, intellektual və mədəni göstəriciləri (diqqət, hafizə, obrazlı və məntiqi düşünmə qabiliyyəti, nitq və davranış mədəniyyəti ünsiyət və yaradıcılıq qabiliyyəti).

II – Uşaqlarla işləyən kitabxanaların əsas funksiyaları (məlumatlaşdırmaq, maarifləndirmə, tərbiyə, asudə vaxt).

III- Uşaq oxucunun yaş kateqoriyası.

IV – Kitabxana işinən formaları (fərdi və kütləvi).

V – Kitabxananın konkret şəraitində asılı olaraq kitabxananın struktur bölmələri (abonoment, oxu zali, məlumat-biblioqrafiya şöbəsi, kompüter sinfi, sərgi zali, ədəbiyyat otağı və s.).

VI – Uşaq mütləciisinə təsir edən digər müəssisələrlə qarşılıqlı əlaqə (məktəbəcədər və tədris müəssisələri, uşaq yaradıcılığı və məktəbdən kənarlı iş mərkəzləri).

Təbii ki, bu uşaq mütləciisinin təşkilində sistem bölmələrinin heç də tam siyahısı deyil. Mütləciisin tematik istiqaməti və funksional təyinatı, kitabxanada uşaq mütləciisinin təşkilində kadr təminatı, sosial vəziyyətə görə mütləciinin təhlili, uşaqın cinsinin təyin edilməsi və s. siyahıdan kənarda qalan məsələlərdir.

Bu baxımdan uşaq mütləciisinin öyrənen mütəxəssislər bir qayda olaraq,

ədəbiyyatın hansı növ və janrının, hansı müəllifin uşağın psixoloji, intellektual və mədəni inkişafına daha çox və güclü təsir göstərdiyinə diqqət edirlər.

Mənəvi mədəniyyətin formallaşması, insan əhatə edən mühitin dərindən dərk edilməsi, insanda gözəl hissələrin tərbiyəsi, həmdərd olma, əziyyətə dözmə və rəhmlilik hissələri, mənəvi və vətəndaş mövqeyi, bütün bunlar bədii ədəbiyyatda öz əksini tapır.

Bununla bərabər uşaqlarda müxtəlif elm və incəsənət növlərinin əslarını açan elmi dərkətmə və inkişaf edən ədəbiyyatla ünsiyyət olmazsa, o zaman heç bir intellektual inkişafdan söhbət gedə bilməz. Son dövrlərin psixoloji-pedaqoji araşdırımları paradoxal bir hali üzə çıxarmışdır: məktəbdə tədris prosesində əldə edilən biliklərin artması, uşağın əqli imkanlarının azalmasına səbəb olur. Beləliklə, tədrislə inkişaf arasında ziddiyət yaranır.

Bu problemi aradan qaldırmaq üçün kitabxanalar, məktəblər, gimnaziya və litseylərlə birbaşa fasılısız surətdə işlənməli, inkişafetdirici məşğələlər elmi məşgülüyyət saatı, elmsevərlər klubu və s. təşkil edilməlidir. Burada işin əsasında elmi dərkətmə və bədii ədəbiyyat dayanmalıdır. Belə ədəbiyyatın mütaliəsi uşaq inkişafında elmsevərlik, müşahidə etmək qabiliyyəti emosionallıq kimi hissələrin yaranmasına əhəmiyyətli təsir göstərir. O, gənc oxucuda «tədqiqatçı» ruhunun əmələ gəlməsinə kömək edir. Körpələrə ən əvvəl «poçemuçkanın kitablarını», yeniyetmələrə isə Y.İ.Perelmanın işlərini tövsiyə etmək lazımdır. Eləcə də uşaqların böyük lərlə bir yerdə oxuması üçün nəzərdə tutulan ədəbiyyata da diqqət etmək lazımdır. Bununla bərabər E.P.Levitan «Uşaqlara ulduzlar və planetlər haqda», M.V.Revenko «Uşaqlara coğrafi nəşrlər haqda», A.S.Klenov «Uşaqlara minerallər haqda», «Harada ki musiqi yaşayır» kimi əsərlər və müxtəlif nəşriyyatların çap etdirdiyi cürbəcür ensiklopediyalar tövsiyə olunmalıdır.

Əlbəttə, bu gün bu növ ədəbiyyatın siyahısını daha da artırmaq olar, lakin müxtəlif kitabxanaların çoxillik iş təcrübəsinə əsaslanaraq, ələ əsərlər tövsiyə edilir ki, onların mütaliəsi maksimum effekt verir. Məsələn, N.Lenqdon və Ç.Sneypa «Riyaziyyatla səyahət» kitabı ibtidai və orta siniflərdə məktəb programına maraqlı və xeyirli əlavə ola bilər.

Bu hissədə uşaq mütaliəsinə nəzər salarkən, görürük ki, onların psixoloji – intellektual, mədəni inkişafında, xüsusilə məktəbəqədər və aşağı siniflərdə özünü inkişaf etməyi, ətraf mühiti dərkətmə tələbatında oxunmuş kitablarla əlaqədar məşğələlərin, söhbətlərin, müsabiqə, ədəbi oyunlarının, səhnəciklərin, müxtəlif məzmunlu müzakirələrin çox böyük əhəmiyyəti vardır. Şübhəsiz ki, sual və tapşırıqlar sistemində qurulmuş kitab haqqında söhbətlər də böyük əhəmiyyət daşıyır. Hansı ki, bu təkcə yadda qalan hadisələr və qəhrəmanlara aid suallara cavab verəkən uşaqların diqqət və hafizəsini yoxlamağa imkan verməklə kifayətlənmir, həm də əsərin ideyasını, personajların hərəkətlərinin motivini dərindən dərk etməyə, onları öz təsəvvürləri ilə müqayisə etməyə

kömək edir. Bundan əlavə, söhbət prosesində uşaq həm öz lügət ehtiyatını nümayiş etdirir, eyni zamanda onu təkmilləşdirir, danişq qabiliyyəti əldə edir, oxunan əsərə öz münasibətini formalaşdırır, məntiqi düşünür və başqasına qulaq asmağı bacarıır.

Çoxdan və yenicə oxunmuş əsərin müqayisəsi, uşaqda qısamüddətli və uzunmüddətli hafızənin məqsədinə imkan yaradır. Söhbətlərin sistematik aparılması hər yeni əsərin oxunuşuna yaradıcı münasibət aşılıyor.

Bu məqsədlə Rusiya Federasiyاسının qabaqcıl uşaq kitabxanalarında bir sıra təsir formalarına müraciət edilir ki, bu da mütaliənin səmərəlilik göstəricilərinə müsbət təsir göstərir.

İnformasiya funksiyası – Bu funksiyadan söhbət açarkən, hər şeydən əvvəl aydınlaşdırmaq lazımdır ki, ən müxtəlif mənbələr-ensiklopediyalar, məlumat nəşrləri, bütün elmlər üzrə elmi-dərkətmə ədəbiyyatı, dövri nəşrlər, kataloqlar, kartotekalar, məlumat bazaları, internet, audio-video yazılar uşaqlar üçün nə qədər əlcətəndir. Eləcə də kitabxana fondunun komplektləşdirilməsinə, onun ixtisaslı mütəxəssislərə, kompüter texnikası və audio-video istehsalı vasitələri ilə təminatına tələbat da qanuna uyğundur.

Aydındır ki, inforamasiya resurslarının çoxaldığı bir dövrdə gənc oxucuya inforamasiya axtarışının metodikasının öyrədilməsi vacibdir. Bu mütaliənin xüsusi tiplərinə əsaslanan-tezoxuma, müxtəlif simvolik işarələrin sıfrını açmaqdır. Bu gün uşaqlara funksional (ışığızar, maarifləndirmə) mütaliə vərdişlərinin aşılması vacibdir, çünkü kitabxanaçılar uşaqların referat və məruzə yazmaq bacarıqlarının olmaması ilə tez-tez rastlaşırlar. Bunun üçün geniş axtarış vərdişlərini mənimsəmək və çoxsaylı mənbələr içərisində əhəmiyyətli məlumatların seçiləsi lazımdır. Bu planda uşaqların müasir kompüter psixologiyasından istifadəyə qoşulması vacibdir. Qeyd edək ki, kitabxana burada da əhəmiyyətli rol oynayır. Beləliklə, biz digər-maarifləndirmə funksiyasına keçək.

Bu kitabxana funksiyasının reallaşdırılma istiqamətlərindən biri uşaq mütaliəsinin təşkilinə uyğun olaraq, uşaqların kitabla işləməsi üçün komfort şəraitin yaradılmasıdır-bunun üçün onun ixtiyarına bina, avadanlıq, texniki vasitələr, eləcə də ev tapşırıqlarını həll etmək üçün kömək lazımdır.

Kitabxanada maarifləndirici funksiyanı həyata keçirəkən uşaqların bədii ədəbiyyata maraqlarının artmasına imkan yaratmaq lazımdır. Gənc oxucu böyüdükcə, bu məsələ daha vacib xarakter daşıyır. Kitabxana ilə əməkdaşlığı peşəkar ədəbiyyatçıların, artistlərin cəlb edilməsi, onların iştirakı ilə ədəbiyyat gecələri, disputlar, konfranslar, yeni kitabların təqdimatı, ədəbi-musiqili konsertlərin keçirilməsi daha faydalı effekt verir.

ƏDƏBİYYAT

1. Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu// Kitabxanaşunaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübə jurnal / BDU.-B., 1999.- №1.-s.11-12.
2. Xələfov A.A. Kitabxanaşunaslığa giriş. Dərslik:3 cilddə.I-II hissələr.-B.: BUN, 2001.-400s.
3. Xələfov A., Əhmədov E. Məktəb kitabxanaları Azərbaycanın müstəqilliyi şəraitində // Kitabxanaşunaslıq və biblioqrafiya.-2004.- №2.-s.3-14

Особенности информатизации детских библиотек

Э.Ахмедов

Кандидат педагогических наук, доктор.

РЕЗЮМЕ

В статье анализируются элементы влияющие информатизации детских библиотек. Рассматривается возможности компьютеризации, информатизация и расширение информационно-документального фонда детских библиотек.

Ключевые слова: детские библиотеки, информатизация, компьютеризация, информационно - документ наследия.

Features informational children's libraries.

E.Ahmedov

Ph.D. docent.

SUMMARY

The paper analyzes the influence of information Components of children's libraries. Considered vazmoxno komryuterizatsii, information and extension information and documentary fund children's libraries.

Keywords: children's library, information, komryuterizatsiya, information - a document nasiteli.